



WELCOME TO  
KARABAKH

# Qələbə Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıçı oldu


**2020**-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyüünü təmin etdi, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan, hüquq normalarını, BMT-nin dörd qətnaməsini kobud şəkildə pozan Ermənistən tərəfindən 30 il ərzində işgal altında saxlanılan torpaqlarını geri alaraq düşmən tüzərində qələbə qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində işgal altında olan 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıł, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Xoca-

vənd, Laçın, Kəlbəcər rayonlarının bir hissəsini işğaldan azad etdi. Noyabrın 8-də qədim Şuşanın azad edilməsi möhtəşəm Zəfər salnaməmizin şanlı səhifəsi oldu. Ölkə başçımız İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistəninin baş naziri Nikol Paşinyanın noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan dişməndən geri alındı. İşgalçi ölkənin kapitulyasiya aktı imzalamaqdən başqa yolu qalmadı. Həmin tarixdən etibarən hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan xalqı misilsiz cəsarətlə, qəhrəmanlıqla İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurdu.

Müharibədən sonra regionda yeni vəziyyət, yeni reallıqlar yaranıb. Sülh, təhlükəsizlik, qarşılıqlı anlaşma, etibarlı tərəfdəşlik münasibətlərinin qurulması bu reallıqların qəbul olunmasını zərurətə çevirib.

Azərbaycanla Ermənistən arasında sühün və təhlükəsizliyin bünövrəsi sayılan, regionda kommunikasiyaların açılmasını təmin edən, region dövlətləri ilə əməkdaşlığı təşviq edən üçtərəfli Bəyanat ölkələr qarşısında bir sıra öhdəliklər qoyur. Bölgədə yeni əməkdaş-

lığın qurulması və Zəngəzur dəhlizinin açılması başda olmaqla bir çox layihələrin reallaşması isə Azərbaycan ilə Ermənistən arasında sərhədlərin delimitasiyası və demarkasiyاسının həyata keçirilməsindən asılıdır.  
(davamı 2-ci səhifədə)



# Qələbə Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı oldu

(əvvəli 1-ci səhifədə)

Bu baxımdan, Azərbaycan və Ermənistən öz ümumi sərhədlərini müəyyən etməli və bununla bağlı razılığa gəlməli, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra isə dövlət sərhədinin keçidiyi ərazilərin sərhəd nişanları ilə işaretlənməsi - demarkasiyasi həyata keçirilməlidir.

Zəngəzur dəhlizli layihəsinin əldə olunmuş razılaşmalar əsasında həyata keçirilməsi Ermənistən üçün də önəmli əhəmiyyət daşıyır. Belə ki, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə əməl edəcəyi təqdirdə Ermənistən region dövlətləri arasında iqtisadi inkişafı genişlənəcək. Beləliklə, qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları yürütülməkdənə, Ermənistənin regional əməkdaşlıq çərçivəsində addımlar atması bu ölkənin özü üçün daha vacibdir. Çünkü Azərbaycan Prezidenti İlham Əliyev Ermənistən razılıq verməsə də, bu dəhlizin açılacağını hələ mühəribənin bitdiyi ilk günlərdən qətiyyətlə bildirmişdir. Postmühərbi dövrünün ilk mərhələlərində Ermənistanda Zəngəzur dəhlizinin açılmasına kəskin etiraz edən revanşist qüvvələrin səylərinə baxma-yaraq, bir müddət sonra bu dəhlizin onların özü üçün nə qədər əhəmiyyətli və vacib olduğunu anladılar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel, Ermənistənən baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci ilin dekabrında Brüsseldə keçirilən görüşde Ermənistən Zəngəzur dəhlizində dəməriyol xəttinin açılmasına razılığını verdi. Ermənistən bu qərarı bərəsində ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqle birlikdə keçirilən mətbuat konfransında bildirdi və qeyd etdi ki, Zəngəzur dəhlizindən keçən dəməriyol xəttinin açılışı artıq razılaşdırılmış və avtomobil yolunun inşası üçün dialoqlar aparılır. Ermənistənən baş naziri də öz çıxışlarında Ermənistən Zəngilandan Naxçıvana dəməriyol xəttinin açılmasına razılıq verdiyini təsdiq etdi.

Mühəribənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası, münaqişə və mühəribə səhi-fesinin bağlanması, hər hansı bir hərbi qarşısudurma riskinin minimuma endi-

rilməsi və ya aradan qaldırılması üçün ölkəmiz maksimum konstruktivlik nümayiş etdirərək qəbul edilmiş üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndlərini yerinə yetirmiş və dəfələrlə Ermənistana delimitasiya ilə bağlı danışqlara hazır olduğunu bildirmişdir. Lakin Azərbaycanın sülh razılaşmasına başlamağa hazır olduğu haqqında bəyanatlarına heç bir reaksiya verməyən Ermənistən, eyni zamanda Azərbaycanla sərhədinin delimitasiyası məsələsinə də ciddi yanaşmayıb. İkinci Qarabağ mühəribəsi bitdikdən sonra Azərbaycan və Ermənistən rəhbərliyi sərhədlərin delimitasiya və demarkasiyasi haqqında danışsalar da, bu yönələ hələ irəliləyiş əldə edilməyib.

Ötən il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistənən baş naziri Nikol Paşinyan Soçi şəhərində görüş zamanı 2020-ci il 9 noyabr, eyni zamanda 2021-ci il 11 yanvar tarixli bəyanatların yerinə yetirilməsinin gedisi müzakirə etmiş, bəyanatların bütün müddəələrinin həyata keçməsinə tərəfdar olduğunu bildirmiş və bu istiqamətdə birgə səyləri feallaşdırmaq üçün razılığa gəlmışlar. Onlar Azərbaycan-Ermənistən sərhədində sülhün və təhlükəsizliyin bərqərar olunması, hər iki ölkənin dövlət sərhədinin delimitasiyası və Rusiya Federasiyasının məsləhət yardımını ilə sərhədlərin demarkasiyası üzrə ikitərəfli Komissiya yaradılması barədə müzakirə aparmışlar. Soçi də keçirilən üçtərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putin son bir ildə irimiqyaslı döyük əməliyyatlarının baş vermədiyi, monitoring qrupunun fəaliyyətə başladığını, bölgədə insanların dinc yaşaması üçün təhlükəsiz şəraitin yaradıldığını yüksək qiymətləndirək demişdir: "Ermənistən, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli Komissiya yaradılub. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri təd-

birlər görecəyik".

Rusiya Prezidenti Vladimir Putin gələcəkde regionda normal həyatın təmin olunmasının vacibliyini qeyd etmiş və bu baxımdan yaxın zamanlarda nəqliyyat kommunikasiyalarının işə salınması üçün zəruri tədbirlərin görülcəyini bildirərək demisidir ki, nəinki Azərbaycan, Ermənistən, Rusiya və eləcə də böyük əmtəə dövriyyəsinə malik olan bütün qonşu ölkələr sərhədlərin tanınmasında maraqlıdır. Rusiya Federasiyasının Prezidenti yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin nizama salınması barədə razılığa gəlindiyini qeyd etmiş və Sovet İttifaqı dönəmində sərhədlərin dəqiq müəyyənləşdirilməməsinin bu məsələnin həllini çətinləşdirməsinə baxmayaraq, bunu etməyə imkanların olduğunu bildirmişdir.

Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşlığını prioritət hesab edən Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir.

Delimitasiya prosesinə hazır olan və münaqişəyə son qoymağın, ölkələrin sərhədlərini tanımağın, ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini vurgulayan Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan tərəfindən üçtərəfli Bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinə, kommunikasiyaların bərpa olunmasına maksimum səy göstərilməsinə baxmayaraq, bu məsələ öz həllini tapmayış, Azərbaycan dəfələrlə bu prosesə hazır olduğunu bəyan etsə də, Ermənistən ilə Azərbaycan arasında sərhədlər hələ də tanınmamışdır. Azərbaycanın qarşısudurmaya son qoymaq, yenidən qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamaq təklifinə əvvəller heç bir reaksiya verməyən Ermənistəndən son vaxtlar bu barədə müsbət fikirlər eşidilir. Belə ki, Ermənistənən baş naziri Nikol Paşinyan Soçi də keçirilən üçtərəfli görüşdə demişdir: "Mən də dəfələrlə elan etmişəm ki, Ermənistən sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırlırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması

mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyiq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik... Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərərlər gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir".

Soçi görüşündən az müddət sonra - ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərqi Tərəfdəşliginin VI Sammitində çıxış edən ölkə başçımız Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistənən baş naziri Nikol Paşinyanla 5 saatə yaxın davam edən müzakirələrin əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə konstruktiv şəraitdə keçidiyi qeyd etmiş, danışçıların çox praktiki olduğunu və burada Ermənistənən Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğu diqqətə çatdırılmışdır.

Bu bir reallıqdır ki, mühəribələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və tərəflər arasında sərhədlər dəqiqləşdirilir. Bunu tarix də, zaman da, dünya təcrübəsi də göstərib. 44 günlük Vətən mühəribəsinin başa çatması da sərhədlərin tanınmasını şərtləndirir. Mühəribənin bitdiyi ilk günlərdə Azərbaycan Prezidenti bölgədə sülhün möhkəmləndirilməsi üçün, sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşdirilməsi istiqamətdə mühüm təklif və təşəbbüsərlərə çıxış edərək sərhədlərin delimitasiyası və demarkasiyasının, kommunikasiyanın açılmasının vacibliyini, qəçiləzələrə bildirmişdir.

Artıq Ermənistəndə da istənilən halda delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsinin vacibliyini anlayıblar. Anlayıblar ki, vaxtla işğal etdikləri ərazilər onların həyata keçirə bilmədikləri arzularıdır. Sədəcə, onlar reallığı qəbul etməli və qonşu dövlətin sərhədində, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Mehparə ƏLİYEVA,  
"Respublika".